

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İLHAM ƏLİYEV: “BİZİM BU GÜN GÖRDÜYÜMÜZ İŞLƏR AZƏRBAYCANI DAHA DA GÜCLƏNDİRƏCƏK VƏ ERMƏNİSTANDA BAŞ QALDIRAN REVANŞİST QÜVVƏLƏRƏ CAVAB OLACAQ”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzaev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkərginlikli elektrik verilişi xətti çəkilib. Dövlətimizin başçısı Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində “Ağdam-1” elektrik yarımstansiyasının açılışını edib.

“Ağdam-1” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin ətrafındakı 2,5 hektarlıq ərazidə yaşıllıq zolağı və meyvə bağı salınıb, xüsusi suvarma sistemi qurulub.

Ağdam rayonunun Əsgərana yaxın Şelli kəndi istiqamətində yeni 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyası da inşa edilib. Bir neçə ay ərzində minalardan təmizlənməmiş ərazidə dördüncü sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya edilən enerjisi sistem şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib.

Burada 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb, açarların, ayırıcıların və digər texniki avadanlığın açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Prezident İlham Əliyev “Ağdam-2” yarımstansiyasını məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə işə salıb.

Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev dövlətimizin başçısına və birinci xanımaya görülmək işlər barədə məlumat verib.

Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye

qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir. Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı isə Parkın ərazisində sükurların tərkibi və litoloji təsviri, fiziki və mexaniki xü-

min kvadratmetr xalça istehsal ediləcək. Dövlətimizin başçısı hər iki müəssisənin təməlini qoyub.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər. “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlətimizin başçısına və xanımına layihə barədə məlumat verib. Bildirilib ki, 2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq.

Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı çıxış edib. O, deyib:

- Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.

Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşı

və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bu gün Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Əlbəttə ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarım - iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Bu gün, eyni zamanda, Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulur. Əlbəttə ki, 210 cərpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturunu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik.

Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.

Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumat görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır.



ye parkları fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb. Regionların, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələri də əhəmiyyətli rol oynayır. Hazırda ölkəmizdə 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şəur sənaye məhəllələri fəaliyyət göstərir.

Sənaye zonaları üzrə indiyədək 90 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. 2021-ci ildə 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin

susiyətləri müəyyənəşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyatla alınıb. Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək.

Digər rezident – “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700

Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyev otelin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavratsiya işlərinin gedişi ilə tanış olublar.

nı mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır.

Bu gün, eyni zamanda, iki yarımstansiyanın açılışı olmuşdur. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1”

Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır.

Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetirik. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yanıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yanıdağılmış məsciddən başqa bir dənə



də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər. Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyev və birinci xanım Mehriban Əliyeva "Ağcabədi taxıl Aqropark"da yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilir. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir. Məlumat verilib ki, aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə

xəttindən ibarətdir. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq "Ağcabədi" yarımstansiyasının açılışını edib. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzaev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq "Ağcabədi" yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yeni-

dən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-ampər artıraraq 126 meqavolt-ampərə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanımına görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, uzunluğu 41 kilometr olan və Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu üzrə yaşıyış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.

“Star” neft emalı zavodu bu il istehsal gücünü 13 milyon tona çatdırmağı hədəfləyib



Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri, SOCAR-ın Türkiyədəki aktivləri "Star" neft emalı zavodu ən yeni texnologiyalarla dizel, nafta, reaktiv yanacaq və LPG kimi neft məhsulları istehsal edir. SOCAR-dan bildirilib ki, "Star"-ın emal gücü ötən il 10 milyon ton həcmində müəyyənləşdirilsə də, zavod istehsal planını artıraraq bu həcmi 11 milyon tona çatdırıb. Bu il üçün zavodun əsas hədəfi istehsal gücünü 13 milyon tona çatdırmaqdır.

TAP ilə 9.2 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına tədarük edilib

Bu barədə müsahibəsində Energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizinin sonuncu segmenti olan Trans-Adriatik Qaz Boru Kəməri nə zaman tam gücü ilə fəaliyyətə başlaya bilər? Bu il üçün nəqlətmə proqnozu nə qədər olacaq?" sualını cavablandıraraq deyib.

Nazir qeyd edir ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara verildəndən indiyə kimi Türkiyəyə 14,7 mil-

yard kubmetr qaz tədarük edilib. Ötən il avropalı istehlakçılar TAP üzərindən 8,1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib. "2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır. 2023-cü ildə TAP-ın tam gücü ilə işləyəcəyi gözlənilir. TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub. Ötən il İtaliyaya 6,9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu



ölkəyə 7,4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır", - deyə o bildirib.

TAP təbii qazın qiymətini aşağı salan infrastruktur rolunu oynayır

"Trans-Adriatik (TAP) boru kəməri ağır dövrlərdə daxili bazarda təbii qazın qiymətini aşağı salan infrastruktur rolunu oynayır". Bu sözləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano "Sole 24 Ore" portalına müsahibəsində deyib. İtaliyanın enerji təchizatı mənbələrinin şaxələndirilməsi və gələcəkdə Avropada enerji mərkəzi funksiyasını yerinə yetirmək planlarından danışan Manlio Di Stefano bildirib: "Ukrayna böhranı və Liviyadakı qeyri-sabitlik enerji mənbələrinin şaxələndirilməsinin uzaqgörən seçimiylə vaxtında həll edilməli olan mühüm element olduğunu göstərdi. Bu baxımdan Azərbaycan və Əlcəzair kimi möhkəm tərəfdaşlıqlara üstünlük vermək lazımdır". Hazırda İtaliyanın təbii qaz istehlakının 96 faizinin xarici təchizatçılardan asılı olduğunu bildiren dövlət katibi de-



yib: "TAP boru kəməri vasitəsilə Azərbaycan təbii qazının Avropaya çatdırılması üçün Cənub Qaz Dəhlizi açılıb. Bu boru kəməri 2020-ci ilin dekabrında istifadəyə verilsə də, ağır dövrlərdə daxili bazarda təbii qazın qiymətini aşağı salan infrastruktur rolunu oynayır. Təkcə bu deyil. TAP sayəsində biz ilk dəfə Fransaya təbii qaz ixrac edə bildik. TAP-ın mümkün qədər tez bir zamanda tam ötürücülük gücü ilə istismarı üçün artıq azərbaycanlı tərəfdaşlarımızla sayılır göstəririk".

Qeyd edək ki, bu vaxtadək TAP boru kəməri ilə Avropaya 8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcm 7 milyard kubmetri İtaliyaya çatdırılıb. Cənub Qaz Dəhlizinin sonuncu segmentini təşkil edən TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb. Nazirlikdən bildirilib ki, görüşdə iki dost ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib. Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətlər nəzərdən keçiri-

lib. Enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimyə məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları



barədə məlumatlar diqqətə çatdırılıb. Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupunun tezliklə yaradılması nın vacibliyi qeyd edilib.

17-23 fevral 2022-ci il

Multikultural dəyərlər mənəvi-əxlaqi təkamül yolu ilə

Uca Tanrıya tapınmaqdır

Müasir dünya yüksək texnoloji inkişaf mərhələsinə qədəm qoyub. Lakin bu qədər tərəqqiyə rəğmən, sivilizasiyalar arasında konfliktlər və qarşıdurmalar qalmaqdadır. Nə BMT və ATƏT, nə də ki digər beynəlxalq qurumlar imitativ xarakterli qərarlardan o yana keçə bilmirlər. Milli, dini, irqi zəmində münəqişələr sənəgimir. Son 60-70 il ərzində baş verən münəqişə ocaqlarının heç birində sülh, barış təmin olunmayıb. Sözüün əsl mənasında, multikulturalizm və tolerantlıq dəyərlərinə sahiblənən ölkələrin sayı o qədər də çox deyil. Sözügedən dəyərlər sistemini mükəmməl şəkildə quran, yaşadan və inkişaf etdirən nadir ölkələrdən biri də Azərbaycandır. O Azərbaycan ki, ərazisinin 20 faizi 30 il işğala məruz qalmış, bir milyondan çox əhalisi köçkün vəziyyətinə düşmüş, minlərlə soydaşı genosidə məruz qalaraq qırılmış və itkin düşmüşdür. Dünya Birliyi bu ədalətsizliyə düz 30 il dözmüş, işğalçı Ermənistanı bu yoldan çəkəndirmək üçün heç bir əməli addım atılmamışdır. Azərbaycan xalqı məcbur olaraq haqq savaşına qalxmış, torpaqlarını öz gücü ilə azad etmişdir. Bu möhtəşəm qələbənin qazanılmasında bir çox digər amillərlə yanaşı, Azərbaycanda bərqərar olan və unikal mahiyyət kəsb edən multikulturalizm və tolerantlıq mühiti mühüm rol oynamışdır. Dünyanın dörd bir yanına “Vətən” axtarışı ilə səpələnən ermənilərdən fərqli olaraq Azərbaycan xalqı hər kəsə qucaq açmış, mehribanlıq və insanpərvərlik göstərmiş, onlara vətən və torpaq sevgisi təlqin etmişdir. Bu sevgi və mərhəmət münasibətin adekvat təcəssümünü istər birinci, istərsədə ikinci Qarabağ savaşında gördük. Cənab Prezident bu xüsusda danışarkən demişdir: **“Bir çox hallarda multikulturalizm və mədəni müxtəliflik mövzusunda beynəlxalq tədbirlər zamanı mən həmişə qeyd edirdim**

ki, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessial cəmiyyətin olmasıdır. Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşdülər. Onlar Vətənləri uğrunda döyüşdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik”.

Ermənistan heç vaxt monoərazi olmayıb. Zaman-zaman öz tarixi torpaqlarında yaşayan azərbaycanlılar və digər xalqların və etnik qrupların nümayəndələri zorakılıqla qovulmuşlar. Əgər ermənilər abarogen xalq olsaydılar, heç vaxt belə iyrənc əməllər törətməzdilər. Azərbaycanlılar öz tarixi torpaqlarından bir neçə dəfə qovulublar. Ən ağır hadisə isə 1918-ci ildə yaşanıb. O zaman İrəvan - qədim Azərbaycan şəhəri Ermənistanə verilib. Azərbaycana qarşı bu siyasət 1920-ci ildən, sovetləşmədən sonra da davam etdirilib. Sovet hakimiyyəti həmin ilin noyabr ayında Zəngəzuru Azərbaycandan qoparıb Ermənistanə birləşdirdi. Axı, başqa cür ermənilər üçün “dövlət” yaratmaq mümkün olmazdı. Hələ bu azmış kimi, ermənilər sənədlərdə göstərilən ərazilərdən başqa, hər cür çirkin oyuna əl ataraq yüzlərlə kənddən azərbaycanlıları sıxışdırıb çıxararaq, həmin torpaqlara da yiyələndilər. Onlar bununla da öz məkrli əməllərinə son vermədilər. 1948-50-ci illərdə Qərbi Azərbaycanın müxtəlif bölgələrində yaşayan minlərlə soydaşımız öz doğma yurdlarından qovuldular. Onlar kütləvi şəkildə Kür-Araz ovalığına köçürüldülər. Dağ yerlərindən köç edən bu insanların aran şəraitinə uyğunlaşması o qədər də asan olmadı. Ötən əsrin 70-ci illərində Azərbaycan rəhbərliyinə



gələn ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə canlanma baş verdi ki, bütün bunlar onların sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırdı. Ən kütləvi etnik təmizləmə 80-ci illərin sonlarında baş verdi. Həmin vaxt Ermənistan adlanan ərazidə bir nəfər də azərbaycanlı qalmadı, yəni 240 mindən artıq soydaşımız olmanın əzab və işğəncələmə məruz qalaraq doğma torpaqlarından çıxarıldılar. Sonra isə Kremlin və Qorbaçovun köməyi ilə Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan terrorçu qüvvələri tərəfindən işğal olundu. Ermənistanə havadarlıq edən, separatçılıq toxumu səpən Rusiya onun da fərqinə varmadı ki, İkinci Dünya müharibəsindəki qələbə yalnız və yalnız Bakı neftinin və bu nefti hasil edən on minlərlə neftçilərimizin fədakar əməyi sayəsində qazanılmışdı. Keçmiş Sovet İttifaqının dağılması prosesi də erməni separatizminin baş qaldırması ilə başladı. Keçmiş İttifaqın müxtəlif bölgələrində baş qaldıran və bu gün də həllini tapmayan münəqişələr erməni separatizminin təzahürləri kimi qiymətləndirilməlidir. **Gürcüstanın Abxaziya bölgəsində baş qaldıran separatizm meyillərinin güclənməsində və alovlanmasında erməni terrorçularının bilavasitə iştirakı tutarlı**

dəlillərlə sübut edilmişdir.

Yuxarıda da deyildiyi kimi, Azərbaycanda milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, hər kəs Birinci Qarabağ savaşında olduğu kimi, 44 günlük Vətən müharibəsində də erməni faşizminə qarşı döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Bununla da onlar Vətənə, torpağa sonsuz sevgilərini, yurd təəssübkeşliyini əyani şəkildə sübuta yetirmişlər. İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi Azərbaycan türklərinin, rusların, ləzgilərin, talışların, yəhudilərin, zaxurların və s. çiyn-çiynə bir nəcib amal uğrunda birliyinin təcəssümüdür. Müharibədə bir nəfər də olsun fərari olmadı. **Hər yaralanan əsgər bir də döyüşə can atırdı. Bir ailədən iki nəfər eyni səngərdə vuruşurdu. Vətənpərvərlik məfhumunun əsl mahiyyəti də elə budur!**

Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl siyasət multikulturalizmin ötürü bir kampaniya olmayıb, dövlətimizin milli, mənəvi, ümumbəşəri dəyərlərə əsaslanan ən ümdə hədəflərindən biri olduğunu göstərir. Azərbaycanın əsrlər boyunca yaradıb-yaşadığı bu unikal mühitin gələcəkdə də qorunub saxlanacağına heç bir şübhə yeri yoxdur. Çünki bu dəyərlər birdən-birə yox, minilliklər

öncə pərvəriş tapıb, burada yaşayan insanların uzunmüddətli birgə və mehriban yaşamını təmin etmişdir. Bu qədər qəsblərə, faciələrə rəğmən, bu gün də biz erməniləri məkrdən, pis niyyətdən uzaq duraraq, birgə yaşamağa çağırırıq. Bilmirəm onlar revanşist düşüncələrdən əl çəkib bu yola gedəcəklər, ya yox. Bunu zaman göstərəcək. Bu yerdə hələ sovetlər dönməndə gürcü dostlarımdan eşitdiyim bir lətifə yadıma düşdü: - Yerevanda yaşayan bir yəhudi Moskvaya, Baş Prokurorluğa şikayət ərizəsi yazıb bildirir ki, burada yaşayan yəhudilərin əlli faizini tutub türməyə basıblar. Tez komissiya göndərilsin. Moskvadan Yerevana gələn komissiya türməyə baş çəkəndə görür ki, burada cəmi bir yəhudi dustaq var. Ərizə yazanı axtarıb tapırlar və soruşurlar ki, nə üçün yazıbsan ki, yəhudilərin əlli faizi türmədədir. O isə cavabında - əlli faiz etmir? Bir mən, bir də türmədə yatan dostum” deyir. Bu lətifədən ermənilər xəbərdar olmamış deyillər. Oturub yaxşıca düşünsünlər, bundan sonra özlərinə insana da, Tanrıya da xoş gələn bir həyat yolu seçsünlər.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri

İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara çata bilər



“Hazırda İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollardır. Lakin qarşıdakı 2 il ərzində ticarət dövriyyəsinin həcmi

1 milyard dollara çata bilər”. Bu sözləri İranın Azərbaycanı səfəri Seyid Abbas Musəvi Biləsuvar (İran) və Ərdəbil şəhərlərinə səfəri zamanı

deyib. Səfir nəzərə çatdırıb ki, iki ölkə arasında gömrük prosedurlarının asanlaşdırılması haqqında razılıq əldə olunub. Bundan başqa, yaxın günlərdə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək. İclasda iki ölkə arasındakı gömrük-keçid məntəqələrinin açılması müzakirə olunacaq. Bu faktlar ticarət dövriyyəsinin artmasına təkan verəcək. Səfir nəzərə çatdırıb ki, ticarət dövriyyəsinin artması üçün yaradılan şəraitdən daha çox İranın Ərdəbil və Biləsuvar şəhərləri faydalanacaq.

Zəngəzur dəhlizi ilə Türkiyədən Avropaya elektrik enerjisi ixrac ediləcək

Kəlbəcərdə beş yerdə kiçik su elektrik stansiyasının yenidən qurulması məsələsi gündəmədədir. Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqla-

masında deyib. O bildirib ki, Cəbrayıl 330 kilovoltluq yarımstansiyasının tikilməsi də nəzərdə tutulub. Bunun üçün İmişlidən və Ağcabədidən 330 kilovoltluq xətt çəkiləcək və Cəbrayıldan başlayan xətt

Zəngəzur dəhlizini keçməklə Naxçıvana gedəcək. Naxçıvanda isə yeni 330 kilovoltluq yarımstansiya tikiləcək və oradan da elektrik enerjimiz Türkiyə üzərindən Avropaya ixrac ediləcək.

Şuşa şəhərinin qaz təchizatı şəbəkəsinin elektron xəritəsi hazırlanıb


İşğaldan azad olunmuş ərazilərdə hazırkı mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin işçi qrupu tərəfindən yerində araşdırmalar davam etdirilir. İB-dən bildirilib ki, hazırda Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbuluq, Azıx, Edilli, Axullu, Ağbuluq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində yerləşən keçmiş hərbi hissənin mövcud qaz xətlərinin inventarlaşması yekunlaşıb, qeyd olunan yaşayış məntəqələrində vizual aşkar olunmuş qaz



təchizatı şəbəkəsinin elektron xəritələri və şəbəkə barədə texniki məlumatlar hazırlanıb. Hazırlanmış elektron xəritələr və şəbəkə barədə texniki mə-

lumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

Qarabağda 30 kiçik su elektrik stansiyası tikiləcək



Tezliklə işğaldan azad olunmuş ərazilərdə “Azərenerji” ASC tərəfindən 5 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Bu barədə “Mingəçevir Su Elektrik Stansiyası” MMC-nin direktoru Oktay Piriverdiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 30 kiçik su elektrik stansiyasının tikilib istifadəyə verilməsi planlaşdırılır və bu istiqamətdə işlərə başlanılıb.

В Азербайджане ускорилось развитие отдельных отраслей ненефтяного сектора



Развитие отдельных отраслей ненефтяного сектора в Азербайджане ускорилось, и в прошлом году добавленная стоимость в этой сфере выросла по сравнению с

предыдущим годом.

Об этом написал на своей странице в Twitter министр экономики Микаил Джаббаров. "Рост в сфере туризма и общественного питания составил 34,2 процента, в ненефтяной промышленности - 17,8 процента, в сфере транспорта и складского хозяйства - 16 процентов, в сфере информации и связи - 6,1 процента, в торговле и ремонте транспортных средств - 5,3 процента, в сельском, лесном и рыбном хозяйствах - 3,3 процента", - говорится в публикации.

В Европе заявили, что приняли все меры, идут переговоры и с Азербайджаном

Евросоюз предусмотрел меры, которые помогут европейским странам справиться с частичным прекращением импорта газа из России, заявила журналистам председатель Еврокомиссии Урсула фон дер Ляйен.

«Наши модели на случай частичного нарушения или дальнейшего сокращения поставок газа "Газпромом" теперь показывают, что мы сейчас находимся скорее в безопасной ситуации», - заявила она.

Фон дер Ляйен добавила, что ЕС обсудил с США, Катаром, Египтом, Азербайджаном, Нигерией и Южной Кореей вопросы

возможного увеличения поставок как сжиженного (СПГ), так и природного газа.

«Мы также поговорили с основными поставщиками СПГ, спросили, можно ли будет переадресовать поставки в пользу ЕС», - заявила глава Еврокомиссии.

Политик заявила, что эти усилия приносят плоды, напомнив о решении Японии, которая заявила на прошлой неделе, что переадресует часть партий СПГ в Европу в ответ на просьбы ЕС и США. Фон дер Ляйен сказала, что развитие европейской энергетической



инфраструктуры в последние годы позволило улучшить распределение газа и электроэнергии между странами, но полное прекращение поставок российского газа все равно потребует дополнительных мер.

Баку и Москва обсудили облегчение таможенных процедур



Баку и Москва обсудили облегчение таможенных процедур.

Зампред Государственного таможенного комитета (ГТК) Азербайджана

Исмаил Гусейнов и советник по таможенным вопросам посольства РФ в Баку Георгий Песчанских обсудили ситуацию на пограничных таможенных постах и повышение их пропускной способности. На встрече отмечалось, что в этом году заканчиваются строительные монтажные работы на таможенном посту «Ханоба», что приведет к ускорению процесса пересечения границ, увеличению объемов транзитных перевозок.

Запасы газа в хранилищах Европы упали ниже уровня одной трети от их вместимости

Запасы газа в подземных хранилищах Европы ушли ниже уровня одной трети от их проектной вместимости. Как свидетельствуют данные ассоциации Gas Infrastructure Europe, по итогам газовых суток 13 февраля уровень запасов снизился до 32,95%. Это на 13 процентных пунктов ниже среднего уровня за последние пять лет. И уже значительно ниже среднего за историю наблюдений Gas Infrastructure Europe (с 2011 года) уровня на конец сезона отбора - 36%. При этом отбор продолжится еще два месяца. По наблюдениям

"Газпрома", "обычно отбор газа из европейских ПХГ продолжается до конца марта - середины апреля". Расход газа из хранилищ в этом феврале на четверть больше, чем в среднем за предыдущие пять лет. Средняя температура в феврале складывается на два с половиной градуса выше, чем годом ранее. По прогнозам, на наступившей неделе (с 14 по 20 февраля) будет еще на полтора градуса теплее, чем на предыдущей (7-13 февраля). Несмотря на то, что в ПХГ Европы остается еще 35 млрд куб. м газа, по мере опустошения резервуаров



максимальная суточная производительность хранилищ снижается, и не будет возможности оперативно вывести в систему максимальный объем газа. Импорт СПГ в ЕС в феврале 2022 года растет в 2 раза к прошлому году (до 8,8 млрд куб. м), свидетельствуют данные Gas Infrastructure Europe.

ЕС продолжит оказывать поддержку Азербайджану в разминировании освобожденных территорий

На сегодняшний день Европейский союз выделил Азербайджану 2,5 миллиона евро для разминирования освобожденных территорий. Об этом сказал в среду журналистам глава представительства Европейского союза в Азербайджане Петер Михалко. По его словам,

ЕС продолжит оказывать поддержку правительству Азербайджана в сфере разминирования освобожденных территорий. «Помимо этого, мы также оказываем поддержку Азербайджану в информировании населения о минной угрозе», - подчеркнула Михалко. По его словам, представительство ЕС



работает с правительством Азербайджана для обеспечения дополнительного финансирования.

Десятки израильских компаний обратились для участия в проектах в Карабахе

До 15 израильских компаний подали через посольство Израиля в Баку заявки на участие в проектах в Карабахе, сказал в эксклюзивном интервью Trend посол Израиля в Азербайджане Джордж Дик.

"Еще большее количество компаний из Израиля обратились в связи с этим напрямую, а не через посольство. Предполагаю, что речь идет о десятках компаний, которые подают заявки на различные проекты, начиная от строительства "умных" городов и заканчивая "зеленой" энергетикой, сельским хозяйством, строительством больницы, спа-центра. Существуют



разные проекты, и не все они проходят через посольство. У нас очень активный частный сектор, он работает самостоятельно", - сказал Дик. Посол отметил, что Израиль всегда поддерживал Азербайджан, в том числе в вопросе территориальной целостности. "Мы очень рады, что у

Азербайджана теперь есть возможность восстановить и возродить Карабах и Восточный Зангезур. Считаем, что это создает огромные возможности для сотрудничества между Азербайджаном и различными странами мира. Также считаем, что Израиль может внести большой вклад в несколько областей, таких как управление водными ресурсами, сельское хозяйство, здравоохранение, инновации, "умные" города и "зеленая" энергия. Поэтому, по моему мнению, в каждой из этих областей Израиль может быть хорошим партнером Азербайджана", - сказал Дик.

Представлен концептуальный документ "зеленой энергетической зоны" освобожденных территорий

Правительству Азербайджана представлен концептуальный документ "зеленой энергетической зоны" освобожденных территорий, подготовленный при участии японской электроэнергетической компании TEPCO. В рамках концепции оценивались варианты энергоснабжения в зависимости от плотности заселения и сценариев экономического развития. Кроме того, был проведен анализ применения различных "зеленых" технологий с учетом энергетического потенциала освобожденных территорий. "В первой половине 2022 года планируется подготовить документ, который включит в себя более 17 подробных исследований и предложений по предлагаемому сценарию, определенному в рамках концепции", - говорится в сообщении министерства. Как отмечается, потенциал солнечной энергии на освобожденных территориях



Азербайджана оценивается в порядка 7,2 тысячи мегаватт, а ветровой – в две тысячи. "Таким образом, при строительстве электростанций на освобожденных территориях предпочтение будет отдаваться проектам "зеленой" энергетики", - говорится в сообщении минэнерго. Помимо этого, в министерстве отметили,

что в рамках работы по строительству малых гидроэлектростанций (ГЭС) на освобожденных территориях были определены 45 станций общей мощностью 241,3 мегаватта, включая 41 ГЭС общей потенциальной мощностью 156 мегаватт. При этом установлено, что 34 станции были выведены из строя в период оккупации.

17-23 fevral 2022-ci il

Qeyri-neft sektoruna aid sahələrin inkişafı sürətlənib



“Azərbaycanda qeyri-neft sektoruna aid sahələrin inkişafı sürətlənib və ötən

il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib”.

Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cəbbarov deyib. Nazir qeyd edib ki, artım turizm və işə obyektlərində 34,2 faiz, qeyri-neft sənayesində 17,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 16 faiz, informasiya və rabitədə 6,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 3,3 faiz təşkil edib.

Yanvarda ölkədə 9,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

Cari ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artıb. ÜDM istehsalının 54,4 faizi sənaye, 8,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya



və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai işə sahələrinin, 15,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala

xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib. Əhəlinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.

Azərbaycan məhsulları “Gulfood 2022” sərgisində



Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycan-

da İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 15 şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və sair “Made

in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Beş gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

KOBİA və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası əməkdaşlığı genişləndirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) prezidenti Aleks Kaplun ilə görüşüb. KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər diqqətə çatdırılıb. Tərəflər hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişafında maraqlı olduqlarını, palata və KOBİA-nın birgə əmək-



daşlığı çərçivəsində işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə dəstək göstəriləcəyini bildiriblər.

“AzVirt” şirkəti Serbiyada Sabaç-Loznisa avtomobil yolunun inşasına başlayıb

Fevralın 14-də Azərbaycanın “AzVirt” şirkəti tərəfindən Serbiyada Sabaç-Loznisa avtomobil yolunun tikinti işlərinin başlaması ilə əlaqədar mərasim keçirilib.

Mərasimdə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiq, bu ölkənin Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Tomislav Momiroviç, “Serbiya Dəhlizləri” dövlət şirkətinin direktoru Aleksandr Antiç, “Serbiya Yolları” dövlət şirkətinin direktoru Zoran Drobnjak, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin icraçı direktoru Murat Türkoğlu iştirak ediblər.

Aleksandar Vuçiq avtomobil yolunun inşasına başlayan Azərbaycanın “AzVirt” şirkətinin Serbiyanın mənafeyinə uyğun olaraq tikinti işlərini keyfiyyətlə və vaxtında həyata keçirəcəyinə əminliyini bildirib. Serbiya Prezidenti tikinti



işlərinin 2024-cü ildə yekunlaşacağını qeyd edib. Səfir Kamil Xasiyev isə çıxışında Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq

əlaqələrindən, uğurla inkişaf edən dostluq münasibətlərindən bəhs edib, “AzVirt” şirkətinə fəaliyyətində uğurlar diləyib.

Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirilməsi layihəsinin ilkin mərhələsi yekunlaşıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısılınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatıb.

AMB-dən bildirilib ki, ilk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə aparılan maarifləndirmə kampaniyasında əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin inkişaf etdirilməsi başlıca prioritet olub. Layihə çərçivəsində radio və televiziya kanallarında 60-dan çox maarifləndirici verilişlər təşkil olunub, yazılı mediada isə 90-a yaxın reportaj və xəbərlər



dərc edilib. Sığorta sahəsində çox sayda müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunub. Şəhərin mərkəzi nöqtələrində yerləşdirilən skrollerlər, tumba, həştaq kimi çöl reklamlarından istifadə edilib, avtobuslarda, taksilərdə və yaşıy binalarının liftlərində reklamlar yerləşdirilib. Nəticədə əhali və biznes dairələrinə onların üzləşdiyi risklər, risklərin yarada biləcəyi itkilərin qarşısının alınmasında

sığortanın faydasına dair maarifləndirici mesajlar verilib. Kommunikasiya materialları təxminən 4 milyon baxış əldə edib. Layihə çərçivəsində görülmə işlər sığorta bazarının artım templərində də özünü göstərməyə başlayıb. 2021-ci ilin yekunlarına əsasən sığorta haqlarının həmi əvvəlki ilə müqayisədə 16 faiz artıb. Sığorta savadlılığının artırılması layihəsi növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcək.

Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda islahatların dəstəklənməsi proqramı üzrə razılığa gəlib

Fevralın 16-da Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalayıblar.

AZƏRTAC xəbər verir ki, ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliyyələşdirilir və DB tərəfindən idarə olunur. Proqramın məqsədi Azərbaycan Hökumətinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini möhkəmləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırılmasına kömək edəcək. Saziş Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb. İmzalanma mərasiminə iqtisadiy-

yat nazirinin birinci müavini Elnur Əliyev qatılıb.

“Aİ və Dünya Bankının bu aləti Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi təmin edəcək. O, xüsusilə COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərinin yumşaldılmasına kömək etməklə Azərbaycan xalqına, o cümlədən ən həssas əhali qruplarına fayda verəcək”, - deyər Aİ-nin Azərbaycanıdakı səfiri Peter Mixalko deyib.

Qeyd edib ki, bu təşəbbüs Aİ və Azərbaycan arasında möhkəm tərəfdaşlığın növbəti nümayişidir: “Biz iddialı AZTAF proqramını icra etmək məqsədilə Azərbaycan Hökuməti və Avropa İttifaqı ilə tərəfdaşlıqdan çox məmnunuq. İnanırıq ki, o, Azərbaycan iqtisadiyyatının və institutların müasirləşdirilməsinə, xidmətlərin göstərilməsinə, insan kapitalının inkişafına, hər kəs üçün yaşıl gələcəyin qurulmasına yardım edən əsas hökumət proqramlarını və is-



lahatlarını dəstəkləyəcək”, - deyər Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl diqqətə çatdırıb.

O bildirib ki, AZTAF proqramı Hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inklüzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.

Seyid Şuşinski



Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində (Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) anadan olmuşdur. Bəzi şəxslər tərəfindən atası Seyid İbrahimin elə məhz Horadizli olduğu iddia edilsə də, Firudin Şuşinski Mir Möhsün haqqında yazdığı bioqrafik "Seyid Şuşinski" adlı əsərində atasının Şuşalı olduğunu sübuta yetirmişdir. Belə ki, Seyid İbrahim 1879 və 1880-ci illərdə Qarabağda baş vermiş qıtlıq zamanı qardaşı Seyid Əli ilə birlikdə Şuşanı tərk edərək, Qarabağın varlı və böyük kəndlərindən biri olan Horadizdə məskən salmışdır. Qardaşı Seyid Əli isə Bərdə şəhərinə pənah aparmışdır. Seyid İbrahim Horadizə yerləşdikdən bir müddət sonra ətər dükanı açmış və 1884-cü ildə Məhparə adlı xanım ilə ailə həyatı qurmuşdur. Onun bu evlilikdən Seyid Zülfüqar, Seyid Miriş və Seyid Möhsün adlı üç oğlu dünyaya göz açmışdır. Seyid Möhsün hələ uşaq olarkən atası vəfat etmiş və o, xalası Məşədi Hürzad xanımın himayəsinə verilmişdir. Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edər və özü ilə birlikdə Seyid Möhsünü də toylara aparardı. "Atamın vəfatından sonra məni xalam saxlayırdı. Xalamın çox incə və şirin səsi var idi. Xalam səsimi eşidəndən sonra məni də özü ilə toylara aparardı. Xalam bütün muğamlara dərinləndən bələd olmaqla "Orta Mahur"u

çox gözəl oxuyardı". Seyid Möhsün 1904-cü ildə xalası Məşədi Hürzad ilə Horadizdə toyda olarkən kənd camaatı toyda iştirak edən məşhur aşiq Aleksandan xahiş edirlər ki, onun ifasını dinləsin. Möhsünün səsinə valeh olan aşiq Aleksan onu öz dəstəsinə qəbul edir. "Mən ilk dəfə Qarabağın Qocəhmədli kəndində məşhur inqilabçı Məmmədخان Məmmədخانovun toyunda aşiq Aleksanla birlikdə oxudum. Aşiq Aleksanın dəstəsi səkkiz nəfər idi. Oğlu Laləzar həm oxuyar, həm də çalardı. Üç-dörd il onlarla birlikdə Qozluçay dərəsi, Qarğabazar, Horadiz və Araz sahillərində yerləşən kənd toylarında və el şənliklərində çıxış etdim. Aşiq Aleksan nəinki el havalarına, həm də muğamlara dərin bələd idi. O, Vaqifin, Zakirinin qəzəllərini və müxəmməslərini çox düzgün oxuyardı. Aleksan "Arazbarı"nı elə zövqlə oxuyardı ki, hamı heyran qalardı". Seyid Möhsün əmisi Seyid Əli ilə birlikdə 1907-ci ildə Füzuli şəhərində keçirilən toy məclislərinin birində qonaq qismində iştirak edən zaman əyləşənlərin tələbi ilə ifa etmək məcburiyyətində qalmışdır. Həmin vaxt Möhsünün səsinə ilk dəfə qulaq asmaq fürsəti əldə etmiş Seyid Əli ifadan valeh olmuş və bir neçə gün sonra Şuşaya qayıdarkən onu da özü ilə birlikdə şəhərə aparmışdır. Şuşada nadir və gözəl səse malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün əvvəlcə iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdur.

Sonrakı müəllimi Cabbar Qaryaqdioğlu olmuşdur. Cabbar Qaryaqdioğlu onu "Şərq musiqisinin incisi" adlandırmışdı. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngülələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Özim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şeirini "Muxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur: "Ayl, ey millət!", "Mən bir türkəm", "Millət istərsə" və s. Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. O, "Molla Nəsrəddin" in bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdir. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesənət idi, o, dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bəzi rollar oynamışdır. Seyid Şuşinski "Çahargah"dən başqa, "Mahur", "Nəva", "Məsnəvi", "Osmani", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib, onları yeni variantda oxumuşdur ("Rast-Humayun", "Qatar-Bayati", "Şur-Şahnaz"). "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdir. Seyid Şuşinskiin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovsarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdur. Seyid Şuşinski 1956-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür. O, 1965-ci ildə Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!

Zəngin film çeşidləri Okko-da! Okko Azercell-də!

İlk 30 gün pulsuz *899# yığ və qoşul

Okko

25

Lider mobil operator Okko təbiiqinə abunəlik xidmətinə güzəştli şərtlərlə təqdim edir. Ölkənin lider mobil operatoru rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir. Bu dəfə "Azercell Telekom" MMC MDB-nin ən böyük onlayn kinoteatrından biri olan Okko-nu yerli bazarda xüsusi şərtlərlə təqdim edir. Mobil operator öz abunəçilərinə dünyada 20 milyona yaxın müştərinin rəğbətini qazanan bu tətbiqdən 45%-dək endirimlə yararlanmaq imkanı verir. Qeyd edək ki, Okko vasitəsilə 90.000-dən çox bədii və cizgi filmlərini, eləcə də serialları heç

bir reklam fasiləsi olmadan Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət smart funksiyası olan televizorların əksəriyyətində də mövcuddur. Azercell Okko onlayn kinoteatrına güzəştli qiymətlərlə Optimum paketinə abunəliyi təqdim edir. Bu paketa Paramount+, Vip Play, Okko Lite, uşaqlar üçün xüsusi kontent, elm-təhsil sahəsinə dair veriliş və filmlər daxildir. Bundan əlavə, paketə abunə olanlar karaoke xidmətindən istifadə edib, dünya üzrə məşhur hitləri ifa etmək imkanı da əldə edirlər. Okko-ya üç növ - gündəlik,


həftəlik və aylıq abunə təklif edilir. Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN, aylıq abunə isə cəmi 4.99 AZN təşkil edir. Hazırda bu xidmətin aylıq abunəliyinə qoşulanlar 30 gün Okko onlayn kinoteatrından pulsuz istifadə etmək imkanı qazanacaq. Okko xidmətinə həm USSD kod, həm SMS vasitəsilə abunə olmaq mümkündür. Gündəlik paket üçün *800#, həftəlik abunə üçün *890#, aylıq paket üçün *899# kodunu yığmaq lazımdır. Bu zaman xidmətə qoşulmaq üçün məlumat və yükləmə linki SMS-lə telefona göndərilir. SMS vasitəsilə xidmətə qoşulmaq üçün Start gün, Start həfte və Start ay sözlərini paket növünə uyğun olaraq 6660 qısa nömrəsinə göndərmək lazımdır. Bu xidmətə abunəliyi Azercell-in "Kabinetim" mobil tətbiqi üzərindən də aktivləşdirmək olar. Bağlantını asanlaşdırmaq üçün abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell indi də onları bir abunədə minlərlə filmə baxmaq fürsətindən yararlanmağa dəvət edir.

Əfqan Əsgərov

Milli ədəbiyyatımıza və jurnalistikamıza xidmətdə keçmiş zəngin və mənalı ömür

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Fevralın 13-də ədəbiyyatımızın nüfuzlu aqsaqqallarından biri, geniş auditoriyada sevilən yazıçı, tanınmış söz ustası Əfqan Əsgərov ömrünün 92-ci ilində vəfat edib.

Tanınmış söz ustası 70 ilə yaxın müddətdə milli ədəbiyyatımıza və jurnalistikamıza xidmətdə zəngin və mənalı ömür yolu keçmişdir. Uzun illər ölkənin aparıcı mətbuat vasitələrində məsul vəzifələrdə çalışmaq ilə yanaşı, bədii yaradıcılığı da uğurla davam etdirmiş, nəsr və dramaturgiyamıza sanballı əsərlər bəxş etmiş, ədəbi-bədii proseslərdə fəal iştirak etmişdir. Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar (indiki Salyan rayonunun Qarabağlı kəndi) kəndində anadan olub. Ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, cəmi üç sinif oxusa da, ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Əfqan Əsgərov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin rektor Abdulla Qarayevin köməyi ilə jurnalistika şöbəsində oxuyub. 1953-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirəndən sonra populyar "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayan Əfqan Əsgərov tezliklə özünü istedadlı qələm sahibi kimi tanıdıb. Gənc yazarın ilk hekayələr toplusu da o illərdə nəşr edilib. Moskvada ali ssenari kursunu bitirəndən sonra Əfqan Əsgərov "Azərbaycanfilm" ki-



nostudiyasında redaktor işləyib. Yaradıcı fəaliyyətini ölkənin avanqard "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində davam etdirən yazıçı-jurnalist üç onillik müddətdə bu redaksiyada ədəbiyyat şöbəsinə rəhbərlik edib. Təcrübəli yazar və nüfuzlu ziyalı kimi Əfqan müəllim 1989-cu ildə "Sovet kəndi", 1991-ci ildə isə "Həyat" qəzetinin baş redaktoru olub. Əfqan müəllim 1999-cu ildən 2006-cı ilə qədər "İqtisadiyyat" qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. Qocaman yazıçı-publisist, Əməkdar incəsənət xadimi Əfqan Əsgərov 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının 23yanvar 1991-ci il tarixli qərarı ilə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının "jurnalistika doktoru" seçilib. 1 sentyabr 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görüldü. Əfqan Əsgərov illər keçdikcə is-

tedadlı yazıçı və dramaturq kimi məşhurlaşmış, ədəbiyyatda həqiqi realizmin qərarlaşmasında fəal rol oynayıb. Onun qələmindən çıxan "Gülüanaq", "Katib", "Həsərət də bir vüsəldir", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfəlim", "Dünya gözəlliyidir", "O, daş deyildir" və başqa povestləri, çoxsaylı hekayələri gerçəkliyi təsvir edən yeni nəsrimizin inkişafına xidmət edən əsərlərdən sayılır. "Sarı əlcək", "O mənim oğlumdur", "Qız atası", "Gülməyən adam", "Dağ seli", "Tamah diş" pyesləri teatrımızın repertuarında aparıcı yer tutur. Əfqan müəllimin "Şahlar şahı" romanı isə yazıcının tarixi mövzuda qələmə aldığı ən yaxşı əsəridir. Hörmətli aqsaqqal, qocaman yazıçı, tanınmış söz ustası, zəhmətkeş və səmimi insan Əfqan Əsgərovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

"İQTİSADİYYAT"

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradovun ailəsinə əzizləri
İRADƏ XANIMIN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Akademik Ziyad Səmədzadə professor Musa Qasımlıya həyat yoldaşı
SİDİQƏ XANIMIN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Professor Fuad Hacıadə və professor Elşən Hacıadə Musa Qasımlı və Lətif Qasımov qardaşlarına anaları
SİDİQƏ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Professor Fuad Hacıadə və professor Elşən Hacıadə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Şahbaz Muradova həyat yoldaşı
İRADƏ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

AMEA İqtisadiyyat İnstitutunun kollektivi AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradova həyat yoldaşı
İRADƏ XANIMIN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Şahbaz Muradova həyat yoldaşı
İRADƏ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi professor Musa Qasımlıya həyat yoldaşı
SİDİQƏ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyali Atəşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Ayten Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVA

Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500